

“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində
fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər
 (Yeni redaksiyada)

PLASTİK KARTLAR ÜZRƏ TARİFLƏR	
1. Plastik kartın verilməsi (illik xidmət haqqı ilə birlikdə)	
Visa Classic / MC Standart	
· 1 illik	10 AZN/USD/EUR/(GBP*)
· 2 illik	15 AZN/USD/EUR/(GBP*)
· 3 illik	20 AZN/USD/EUR/(GBP*)
· 4 illik	25 AZN/USD/EUR/(GBP*)
Sığorta depoziti	Ödənilmir
*Qeyd 1.Britaniya Funt Sterlingində yalnız VISA kartları sifariş verilir.	
Qeyd 2.Britaniya Funt Sterlingində sifariş verilən kartlar üçün əlavə xidmət haqqı 15 GBP	
Visa Gold / MC Gold	
· 1 illik	40 AZN/USD/EUR/(GBP*)
· 2 illik	60 AZN/USD/EUR/(GBP*)
· 3 illik	80 AZN/USD/EUR/(GBP*)
· 4 illik	100 AZN/USD/EUR/(GBP*)
Sığorta depoziti	Ödənilmir
*Qeyd: Britaniya Funt Sterlingində yalnız VISA kartları sifariş verilir.	
Qeyd 2.Britaniya Funt Sterlingində sifariş verilən kartlar üçün əlavə xidmət haqqı 15 GBP	
Visa Platinum / MC Platinum	
· 1 illik	50 AZN/USD/EUR/(GBP*)
· 2 illik	70 AZN/USD/EUR/(GBP*)
· 3 illik	90 AZN/USD/EUR/(GBP*)
· 4 illik	110 AZN/USD/EUR/(GBP*)
Sığorta depoziti	Ödənilmir
*Qeyd: Britaniya Funt Sterlingində yalnız VISA kartları sifariş verilir.	
Qeyd 2.Britaniya Funt Sterlingində sifariş verilən kartlar üçün əlavə xidmət haqqı 15 GBP	
Albalı Plus debet kartı (Visa/MC) 3 illik	10 AZN/USD
Albalı Plus debet kartı (MC Gold) 3 illik	30 AZN/USD
Albalı Plus debet kartı (MC Platinum) 3 illik	60 AZN/USD
Albalı Plus debet Contactless kartı (Visa/MC) 3 illik	12 AZN/USD
İnternet Card Click (3 aylıq)	5 AZN/USD/EUR/(GBP*)
Priority Pass (1 illik)	30 AZN/USD/EUR/(GBP*)
Priority Pass kartı üzrə sığorta depoziti	100 AZN/USD/EUR/GBP
Albu kart (MC)	
1 illik xidmət haqqı	10 AZN
*Qeyd: Albu kart 3 illik sifariş edilir, ilk ilin xidmət haqqı 10 AZN sifariş zamanı ödənilir, lakin sonrakı illərin xidmət haqqı 10 AZN olmaqla plastik kartdan silinir.	
2. Əlavə plastik kartın verilməsi (illik xidmət haqqı ilə birlikdə)	
Visa Classic / MC Standart	
· 1 illik	5 AZN/USD/EUR/(GBP*)
· 2 illik	10 AZN/USD/EUR/(GBP*)
· 3 illik	15 AZN/USD/EUR/(GBP*)
· 4 illik	20 AZN/USD/EUR/(GBP*)
Sığorta depoziti	Ödənilmir
*Qeyd 1.Britaniya Funt Sterlingində yalnız VISA kartları sifariş verilir.	
**Qeyd 2.Britaniya Funt Sterlingində sifariş verilən kartlar üçün əlavə xidmət haqqı 15 GBP	
Visa Gold / MC Gold	
· 1 illik	20 AZN/USD/EUR/(GBP*)
· 2 illik	25 AZN/USD/EUR/(GBP*)
· 3 illik	30 AZN/USD/EUR/(GBP*)
· 4 illik	35 AZN/USD/EUR/(GBP*)

Sığorta depoziti	Ödənilmir
*Qeyd: Britaniya Funt Sterlinqində yalnız VİSA kartları sifariş verilir. Qeyd 2.Britaniya Funt Sterlinqində sifariş verilən kartlar üçün əlavə xidmət haqqı 15 GBP	
Visa Platinum / MC Platinum	
· 1 illik	80 AZN/USD/EUR/(GBP*)
· 2 illik	100 AZN/USD/EUR/(GBP*)
· 3 illik	120 AZN/USD/EUR/(GBP*)
· 4 illik	140 AZN/USD/EUR/(GBP*)
Sığorta depoziti	Ödənilmir
*Qeyd: Britaniya Funt Sterlinqində yalnız VİSA kartları sifariş verilir. Qeyd 2.Britaniya Funt Sterlinqində sifariş verilən kartlar üçün əlavə xidmət haqqı 15 GBP	
Albalı Plus debet kartı (Visa/MC) 3 illik	10 AZN/USD
Albalı Plus debet kartı (MC Gold) 3 illik	30 AZN/USD
Albalı Plus debet kartı (MC Platinum) 3 illik	60 AZN/USD
Albalı Plus debet Contactless kartı (Visa/MC) 3 illik	12 AZN/USD
3. Kartın təcili sifarişi üçün əlavə komissiya haqqı	10AZN/USD/EUR/GBP
4. Əmək haqqı layihəsi çərçivəsində plastik kartların verilməsi (illik xidmət haqqı ilə birlikdə)	Razılışma yolu ilə
Qeyd:Depozit hesabı açılarkən Bank tərəfindən pulsuz Gold və ya Platinum plastik kartların verilməsi nəzərdə tutula bilər və bu depozit müqavilələri və hər-hansı depozit hesabının açılması şərtləri ilə tənzimlənir.	
Qeyd: Hər hansı bir plastik kart üzrə minimal sığorta depozitinin tutulması və onun tətbiqi nəzərdə tutulur.	
VİSA İNFİNİTE	
2 illik Premium qovluğu	600 AZN/USD/EUR/GBP
<ul style="list-style-type: none"> • Ailə üzvü üçün əlavə Platinum kart • Fərdi seyf qutularının (116 X 260 X 445) icarəsi üçün 50% güzəşt • Priority Pass kartı • Fərdi menecer xidməti (Private banking) 	
Premium qovluğun üstünlükləri:	
<ul style="list-style-type: none"> • Təcili yardım (nağd pul,kartın dəyişdirilməsi) • Xaricdə tibbi və hüquqi yardım • TXT-in xüsusi təklifləri (tərəf müqabillərinin ticarət-xidmət şəbəkələrində kartdan istifadə edilməsi zamanı güzəştlər, bonuslar) • “Alınanların mühafizəsi” proqramı • “Zəmanətin uzadılması” proqramı • Bütün səyahətlərin tam sığorta olunması • VİSA Infinite konsyerji 	
İnfinite kartı üçün ayrıca tarif	
2 illik	300 AZN
3 illik	350 AZN
4 illik	400 AZN
Sığorta depoziti	1000 AZN/USD/EUR/GBP
Minimal ilkin mədaxil	1000 AZN/USD/EUR/GBP
5. Nağd vəsaitlərin alınması:	
· Unibank-ın şöbə və ATM-də	1%, min. 1 AZN/USD /EUR/GBP
· Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının- rezidentlərin şöbə və ATM- də (Unibank KB ilə eyni prosesinq mərkəzində xidmət olunan banklar üçün)	1.5%, min. 1 AZN/USD /EUR/GBP
· Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının- rezidentlərin şöbə və ATM- də (Digər prosesinq mərkəzində xidmət olunan banklar üçün)	1.5% +“xidmət edən bankın komissiyası”* min 3,5 AZN/USD/GBP,2EUR

· Azərbaycan Respublikasından kənarında digər maliyyə təşkilatlarının, qeyri-rezidentlərin ATM -də	1.5%+“xidmət edən bankın komissiyası”* min 3,5 AZN/USD/GBP, 2EUR
· Unibank-ın POS terminallarından Unibank tərəfindən emissiya olunmuş kartlarla	1%, min. 1 AZN/USD /EUR/GBP
· Unibank-ın POS terminallarından digər banklar tərəfindən emissiya olunmuş kartlarla (Unibank KB ilə eyni prosesinq mərkəzində xidmət olunan banklar üçün)	1% + “emitent bankın komissiyası”**
· Unibank-ın POS terminallarından digər banklar tərəfindən emissiya olunmuş kartlarla (Digər prosesinq mərkəzində xidmət olunan banklar üçün)	1.5% + “emitent bankın komissiyası”**
Qeyd : Unibank –ın ATM və POS terminallarından güzəştli kartlar vasitəsi ilə nağd vəsaitin çıxarılması üçün komissiya haqqı tutulmur.	
* Albalı Plus debet kartı (Visa/MC)	
-Unibank-ın şöbə və ATM-də	0%
-Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının- rezidentlərin şöbə və ATM- də (Unibank KB ilə eyni prosesinq mərkəzində xidmət olunan banklar üçün)	1% (min 1 AZN, USD, EUR),
-Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının- rezidentlərin şöbə və ATM- də (Digər prosesinq mərkəzində xidmət olunan banklar üçün)	1.5% (min 3.5 AZN, USD, 2 EUR).
6. Plastik kartların blokladırmadan azad edilməsi	Pulsuz
7. Etiraz əməliyyatları	
7.1. Etiraz əməliyyatları üzrə sorğu (ATM, POS-Cash, POS-Retail, E-commerce və s. keçirilmiş əməliyyat üzrə çek sorğusu, chargeback, prearbitration və s.)	Pulsuz
7.2. Etiraz əməliyyatları üzrə sorğu mərc və oyun saytlarında	50 AZN
7.3 Mərc və oyun saytlarında əməliyyat zamanı tutulan komissiya	4% (min 1 AZN/USD/EUR/GBP)
* Xidmət edən bankın komissiyası” dedikdə ATM-in məxsus olduğu bankın komissiyası nəzərdə tutulur. **Emitent bankın komissiyası dedikdə kartı emissiya etmiş bankın komissiyası nəzərdə tutulur.	
8. ATM vasitəsi ilə həyata keçirilən əməliyyatlar	
8.1 Konvertasiya əməliyyatları üzrə komissiya haqqı	
8.1.a) ATM Cash, POS Cash və buna bərabər tutulan digər əməliyyatlarda (C2C, Moneysend, Kredit ödənişləri, Wallet TopUp və s.)	AZN – Valyuta 2% MB* məzənnəsi ilə Valyuta - AZN 2% MB məzənnəsi ilə Valyuta-Valyuta 0.5% MB məzənnəsi ilə
8.1.b) POS terminal və internet vasitəsilə alış əməliyyatlarında	AZN - Valyuta 2% MB məzənnəsi ilə Valyuta - AZN 2% MB məzənnəsi ilə Valyuta-Valyuta 0.5% MB məzənnəsi ilə
MB*- Mərkəzi bank	
8.2 Azercell, Bakcell, kommunal xərclər, pərakəndə satış obyektlərində mal və xidmətlərin dəyərini ödənişi	Pulsuz
8.3 Pin change	1 AZN
8.4 Card to Card transfer*	
8.4.1. Köçürmə güzəştisiz karta edilirsə	0.2% (min. 0.25 AZN/USD/EUR/GBP)
8.4.2. Köçürmə güzəştli karta edilirsə	1% (min. 0.25 AZN/USD/EUR/GBP)
8.4.3. Köçürmə Millikartda xidmət olunan karta edilirsə	1% (min. 0.25 AZN/USD/EUR/GBP)

8.4.4. Albalı Plus debet kartına edilərsə (Visa/MC)	1% (min. 1 AZN/USD)
Qeyd: Card to Card əməliyyatı keçirən müştəri öz kartından köçürdüyü valyutanın ünvanlanan kartın hesab valyutası ilə eyni olmadığı zaman konvertasiya əməliyyatları hal hazırki tariflərin B. PLASTİK KARTLAR ÜZRƏ TARİFLƏRİN 8.1 bəndinə uyğun keçirilir	
9. Kart balansının SMS vasitəsilə bildirişi	Aylıq 0.50 AZN, 0.33 USD, 0.30 EUR, 0.23 GBP
10. Cash by code	1% (min.1 AZN/USD/EUR/GBP)
11. Plastik kartın qüvvədə olduğu müddət ərzində təkrar sifarişi*	
11.1. Kredit kartlar	10 AZN
11.2. Visa Classic/MC Standard	10 AZN/USD/EUR/GBP
11.3. Visa Gold/MC Gold və Visa Platinum/MC Platinum	20 AZN/USD/EUR/GBP
11.4. Visa Infinite	50 AZN
11.5. Albalı Plus debet kartı (Visa/MC)	10 AZN/USD
11.6. Albalı Plus debet kartı (MC Gold)	30 AZN/USD
11.7. Albalı Plus debet kartı (MC Platinum)	60 AZN/USD
*Qeyd: Plastik kartın istifadə müddəti ərzində (kart itdikdə, zədələndikdə, saytda qeydiyyatdan keçmək mümkün olmadıqda və s.) cəriməni ödəməmək üçün həmin kart hesabını bağlayıb yeni kart hesabının açılması qadağan olunur.	
12. Güzəştli və güzəştisiz plastik kartlara nağd şəkildə vəsaitin mədaxili (kassa, cashin)	0%
13. Güzəştli plastik kartlara və Albalı Plus debet kartlarına nağdsız şəkildə vəsaitin mədaxili	1%
Albukart üçün ayrıca tarif	
Unibank-ın şöbə və ATM-də, Online nağdlaşdırma	1% (min 1AZN/USD/EUR)
Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının- rezidentlərin şöbə və ATM- də (Unibank KB ilə eyni prosesinq mərkəzində xidmət olunan banklar üçün)	1% (min 1AZN/USD/EUR)
Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının- rezidentlərin şöbə və ATM- də (Digər prosesinq mərkəzində xidmət olunan banklar üçün)	2% (min 3.5AZN/USD 2EUR)
Pul köçürməsi (Card to card, Visadirect, Moneysend) əməliyyatları üzrə komissiyası	1% (min 0.25 AZN/USD/EUR)
Cash by code	1% (min 1 AZN)
Oyun saytlarında komissiya	4% (min 1AZN/USD/EUR)
Konvertasiya haqqı	Cari tariflərə uyğun

Qeyd 1: Bütün layihələr (əmanət kartları, əmək haqqı layihəsi üzrə sifariş edilən kartlar) üzrə sifariş olunan Visa Electron/MC Maestro kartları Visa Classic/MC Standard kartları ilə əvəz edilir.

Qeyd 2: Plastik kartlarla xarici bankomatdan nağdlaşdırma zamanı və internet vasitəsilə digər valyutada əməliyyat edərkən konvertasiya Visa və ya Mastercard ödəniş sistemlərinin məzənnəsinə əsasən USD və ya EUR valyutasına konvertasiya olunur, daha sonra Unibank kartının valyutasından asılı olaraq Mərkəzi Bankın kursuna əsasən konvertasiya olunub hesablanır.

Bütün digər hallarda konvertasiya əməliyyatı Mərkəzi Bankın məzənnəsinə əsasən aparılır.

PROESSINQ MƏRKƏZİNİN ONLAYN KOMİSSİYALARI	
1. Mədxil əməliyyatları	
1.1 Nağd vəsaitin güzəştli və güzəştətsiz karta mədxil edilməsi (xidmət olunan filialda və digər filiallarda xidmət olunan kartdan asılı olmayaraq)	0%
1.2 Nağdsız vəsaitin güzəştli karta və Albalı Plus debet kartına mədxili (xidmət olunan və ya digər f-da)	1%
2. Mədxil əməliyyatları – Konvertasiya (xidmət haqqından əlavə tutulur)	
2.1. Güzəştli və güzəştətsiz kart balansının nağdsız artırılması zamanı konvertasiya haqqı (xidmət olunan f-da)	AZN - Valyuta 2% Valyuta - AZN 2% Valyuta-Valyuta 0.5%
3. Məxaric əməliyyatları	
3.1 Müştərinin kartından xidmət olunan filialdan ölkədaxili digər bankın hesabına vəsaitin köçürülməsi	1% (min 1 AZN, USD, EUR,GBP)+ 0,12% (min 1 AZN, 10 USD, 10 EUR,10 GBP maks 100 USD, EUR,GBP)
3.2 Nağd vəsaitin kartdan məxarici (xidmət olunan f-n kartı)	1% (min 1AZN,USD,EUR,GBP)
3.3 Nağd vəsaitin güzəştli və Albalı Plus debet kartlarından məxarici (xidmət olunan f-n kartı)	0%
3.4 Nağdsız vəsaitin kartdan karta köçürülməsi (xidmət olunduğu filialda):	1% (min 1AZN;USD,EUR,GBP)
3.5 Nağdsız vəsaitin kartdan karta köçürülməsi (digər filialda):	1% (min 1AZN,USD,EUR,GBP)
3.6 Nağdsız vəsaitin kartdan hesaba köçürülməsi (xidmət olunduğu və ya digər filialda):	1% (min 1AZN;USD,EUR,GBP)
3.7 Müştəri öz kartından beynəlxalq köçürmə etdikdə	1% (min 1 AZN, USD, EUR,GBP)+ 0,30% (min 30 USD, EUR,GBP)
4. Məxaric əməliyyatları – Konvertasiya (xidmət haqqından əlavə tutulur)	
4.1 Nağd vəsaitin müxtəlif valyutada kartdan silinməsi zamanı konvertasiya haqqı (müştəri xidmət olunan f-da)	AZN - Valyuta 2 % Valyuta - AZN 2 % Valyuta-Valyuta 0.5%
4.2 Nağdsız vəsaitin kartdan müxtəlif valyutada hesaba silinməsi zamanı konvertasiya haqqı (müştəri xidmət olunduğu f-da)	AZN - Valyuta 2 % Valyuta - AZN 2 % Valyuta-Valyuta 0.5%
4.3 Nağdsız vəsaitin müxtəlif valyutada kartdan karta köçürülməsi zamanı konvertasiya haqqı (müştəri xidmət olunduğu f-da)	AZN - Valyuta 2% Valyuta - AZN 2% Valyuta-Valyuta 0.5%
*Qeyd: Onlayn əməliyyatlar zamanı konvertasiya Mərkəzi Bankın məzənnəsinə əsasən aparılır.	

Tarif cədvəlinə əlavə

Bankın standart tarifləri Bank ilə Müştəri arasında ikitərəfli müqavilə olımadıqda tətbiq olunur. Bütün komissiyalar əməliyyat aparılan valyuta ilə (müştərinin istəyi ilə başqa valyuta ilə) tutulur. Tapşırığın icrası əlavə iş tələb edirsə, Bank əlavə komissiyanın hesablanması və tutulması hüququna malikdir. Bu tariflərin düzgün başa düşülməməsi səbəbindən irəli gələn gecikdirmələrə və səhvlərə görə Bank məsuliyyət daşımır.

Başqa hal göstərilməyibsə, Bank müştərilərin ödəmə tapşırıqlarının icrası üçün müxbir bankı özü seçir.

Hazırki tariflər bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

Hazırki tariflər qüvvəyə mindiyi tarixdən etibarən əvvəlki tariflər öz qüvvəsini itirmiş hesab olunur

Albalı Plus debet kartı (Visa/MC) üçün depozit funksiyası mövcuddur, 6%-dək depozit faizləri hesablanır.